

Həmsəhbətimiz bir çox sevilən rolların ifaçısı əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevdir.

-Deyərdim ki, ölkənin mədəniyyəti teatrından başlayır. Pantomima Teatrinin direktoru olaraq, Mədəniyyət Nazirliyindən teatrınıza qayğı görürsünüz?

-Günümüzde mədəniyyətə töhfə verən bir çox teatrlar var. Mən o teatrların birində çalışıram. Dövlət Pantomima Teatrinin həm direktoru, həm də aktyoruyam. Bu da mənim alın yazdım var imiş. Mən qismətə çox inanıram.

Əger Mədəniyyət Nazirliyinin destəyi olmasa, teatrlar tənəzzülə uğrayar. Biz hər zaman nazirlikdən teatrımıza qayğı hiss edirik. Bizim bu binamızın (red: DPT-nin binası) Mədəniyyət Nazirliyinin maddi bazası hesabına səhna və tamaşaçı zali təmir olundu. Bunu Mədəniyyət Na-

"Bəzə mətbuat nümayəndələri mənim başıma gələn hadisədən şou yaratdlar"

-Son zamanlar Kukla teatrında baş verənlərlə bağlı fikrinizi bilmək məraqlılardı...

-Kukla teatrının direktoru Rəşad Əhmədzadə mənim yaxın dostumdur. Hətta mən ona böyük qardaşım deyirəm. Rəşad Əhmədzadənin teatrda fəaliyyəti bir örnəkdir. O, gənclik illərindən böyük səhnələrdə və böyük sonetkarlarla birlikdə çalışıb. Hətta deyərdim ki, onun iş fəaliyyəti mənim iş fəaliyyətimdən qat-qat üstündür. O, hər şeyi dəqiqliklə icra edən insandır. Mən elə şəylər var ki, Rəşadla məsləhətləşirəm.

İnanıram ki, haqq-ədalət öz yerin tapacaq. Müəyyən anlaşılmazlıqlar olur. Ancaq istəməzdəm ki, bəzə mətbuat nümayəndələri ondan şou düzəltsinlər. Nəcə ki, mənim başıma gələn hadisədən şou

tamaşaçısı var. Düşünürem ki, mən də Xəzər.TV-də yayılan "Ata ocağı" serialından sonra daha çox məşhurlaşmağa başladım.

Düşünürem ki, hər üçümüzün sənət fəaliyyəti olduqca uğurludur. Yəni hər üçümüz də gördüyüüm işlərin ən mükməmləini etməyə çalışırıq. Və buna da



Elman Rəfiyev: "Buna görə bir çox tamaşaçımızı itirdik"

zirliyi teatra olan qayğıdan irəli sürdü.

Biz bir qurumuq. Teatrdə olan problemlər üçün müraciət edirik. Nazirlik də bunu nözərə alır. Digər məsələ isə aktyorların qostrol səfərinin səbəbkər Mədəniyyət Nazirliyidir. Qostrol səfərinin nazirlik maliyyələşdirir. Mədəniyyət Nazir-

yaratdlar. Teatr nə qazanır ki, ordan da nəsə yesin?! Bəzən qazandığımız uğurlarla yox, mənfi hadisələrlə məşhurlaşırıq. İnanıram ki, Kukla teatrında olan bu anlaşılmazlıq öz həllin tapacaq. Rəşad Əhmədzadə ömrünü Azərbaycan mədəniyyətinə sərf edən insandır. O, öz işinin peşəkarıdır. Onun adı mənfi işlərdə heç vaxt hallana bilmər. Çünkü o, suyu üzürtüfər içən insandır.

-Mənimlə razılaşırsınız ki, Azərbaycan bütövlükdə teatral cəmiyyət deyil. Sadəcə cəmiyyətdə bir toplum var ki, onlar teatrı sevirlər.

-Doğru qeyd etdiiniz. İndi teatra maraqlı olan çox az adam var. Amma bu, həmişə belə olmayıb. Bir zamanlar insanlar teatrlara axın edirdilər.

-Bir zamanlar "üçlük" idiniz... Ancaq sonra yollarınız ayrıldı...

-Üçlük yox, "Məşhur üçlük". Bu adı bize Əmirməhəmməd Məcidov vermişdi. Qurban (red: Məsimov) Kukla teatrında öz ampulasındadı, mən gördüyüün kimi Pantomima teatrında çalışıram, Pərviz (red: Məmmədrəzayev) kino sahəsinə kifayət qədər uğur qazandı. Öndə qeyd etdiyim kimi, mən qismətə inanıram. Biziym yaşıdlıqlarımız alın yazımızdır. Və biz də bunu yaşayıraq.

"Mən kamerasına keçməkdən inanılmaz zövq alıram"

-Amma bu üçlüyün arasında siz dəha çox tanınmağa başladınız...

-Bilirsiniz, Pərviz kino sahəsində uğurlu işlər gördü. Qurban teatrda baş rejissor olsa da, bir zamanlar hər kəs torofindən sevilən məşhur seirala da çəkildi. Deməzdəm ki, onlar tanınmir. Onların öz

müəyyən qədər nail oluruq. Bunun da bir səbəbi var ki, bizi sözün əsl mənasında sənət fədaisi yetişdirib. Bu şəxsiyyət isə xalq artisti Bəxtiyar Xanızadədir.

Bəxtiyar Xanızadə Azərbaycan mədəniyyəti üçün uğurlu aktyorlar və rejissorlar yetişdirib. Nicat Kazimov, Rövşən İsaq, Siyavuş Hüseynli, Azər Axsəm, Pərviz Məmmədrəzayev, Qurban Məsimov v.s onlarla aktyor və rejissorlar var ki, Bəxtiyar müəllimdən dərs alıblar.

Bəxtiyar müəllim öz tələbələri ilə çox məşqlər edir. Hətta hazırlanın bir tamaşa tamaşaçı kimi baxır, rejissor və ya aktyor kimi yox.

Dövlət Pantomima Teatrinin aktyorları daim çalışırlar. Yeni tamaşalar üzərində məşq olunur. Mən deyərdim ki, teatr canlı sənətdir.

-Günümüzdə Pantomima teatrının tamaşaçısı siz qane edir?

-Bəli. Bura bu teatri sevenlər galırlar. Zal kiçik olsa da böyük sevgi ilə dolur. Tamaşa bitəndən sonra getmək istəmir-lər.

Yaxın keçmişdə 7-ci sinif şagirdləri tamaşaşa gölmüşdilər. Çingiz Aytmatovun "Manqurt" tamaşasına baxdilar. Tamaşadan sonra onlar rejissorla səhəbət etmək istədilər. Təsəvvür edin ki, 7-ci sinif şagirdləri də bu teatrı sevdiyərlər.

-Tamaşalarınızda uğursuz möqamlar olub?

-Bizdə uğursuz möqamlar demək olar ki, yox dərəcsindədir. Bəxtiyar Xanızadə 1988-ci ilə bu teatri yaradanda dedi ki, mənim yaratdığım teatrda hər şey zərgər dəqiqliyi ilə olmalıdır.

Əgor biz tamaşaçı qarşısına çıxırıqsa, bir tamaşanı uzun müddət məşq etməliyik. Tam olaraq tamaşaşa hazır omayaq qədər onu tamaşaçıya töqdim etmirmik. Biziym tamaşaçı qarşısında nəyisə səhv etməyə ixtiyarırmış yoxdur. Çünkü Bəxtiyar müəllim bizi işinin peşəkarı kimi yetişdirib.

Ustadımız tamaşaçı zalında əyləşib aktyora deyir ki, rolu elə oynamalısan ki, mən tamaşaçı olaraq bu obrazla inanım. Əlbəttə ki, ekstrimal hallar qaçılmalıdır.

Aktyor səhnədə yixila biler, sürətli hərkət edəndə paltarı söküldə bilər, 1-2 dəqiqə səhnəyə gec çıxa bilər, qaranlıqla divara dəyə bilər bu kimi hallar ola bilər. Amma bu vəziyyətdən elə çıxmə lazımdır ki, tamaşaçı baş verənləri hiss etməsin. Və biz də bunu bacarıraq.

"Aktyor serialdan o möqamda ayrılır ki..."

-İndi serialların çoxu uzunömürlü olur. Məlumdur ki, həmin seriallara tamaşaçılar tərəfindən sevilməsə 500, hətta 1000 bölümə qədər uzadılmaz. Bəs bəs uzunömürlü seriallara çəkiləmək aktyorları yormur ki?

-Doğru qeyd etdin ki, bu serial baxılmasa, reytinq toplaması serialın çökiliş heyəti həmin seriali sonlandırır. Bəzən belə seriallara el arasında "Santo Barbara" deyirlər. Amma mən deyərdim ki, Azərbaycanın bircə " Santo Barbara" si



liyi Azərbaycan mədəniyyətinə xarici ölkədə təmsil etmək üçün teatrlara maliyyə ayrır.

-Bu, həm aktyora, həm də tamaşaçıya hörmətdir. Elə deyil?

-Bəli, elbəttə. Teatrin temirsiz vaxtında biz bir çox tamaşaçımızı itirdik. İnsanların bir çoxu təmirsiz zaldə əyləşib tamaşa baxmağı özünə sügəndirmirdi. Hətta elə insanlar olurdu ki, etiraz edirdilər. Tamaşaçılar tərəfindən "biz bu zalda əyləşə bilmərik", "bu kreslolar nədir", "bura çox şəraitkdir" kimi fikirlər səsləndirdi. Yəni belə insanlarla da rastlaşmışıq. İnsan var gəlir sənətə baxmağa, insan da var öz komfortun axtarır. Bu labüddür. Hörmətlə yanaşırıam.

-Elman bəy, cəmiyyətdə müəyyən statusu olan tanınmış simalar sizin tamaşalarınıza bir kündə oturub baxdıqlarını görmüsəm...

-Bəli, belə tamaşaçılarımız da var. Bizi hər halımızla sevən və yalnız sənət deyər verən tamaşaçılarımız da var.

var, o da "Ata ocağı"dır (gülür). Sualın ikinci hissəsinə cavab olaraq deyim ki, mən heç bir rolu oynamadıqdan qətiyyən yorulmuram. Əksinə, hər gün işimdən da-ha çox zövq alıram. Mən kamerasına keçməkdən inanılmaz zövq alıram. Özümü xoşbəxt hiss edirəm. Aktyor bu peşəni ona görə seçir ki, hər kəsden forqlənsin, məşhur olsun. Mən özüm bu sənətə seçilmək üçün gəlmişəm. Küçəyə çıxanda seçilim, cəmiyyət içinde seçilim....

Küçəyə çıxanda heç kəs demir ki, Pantomima teatrının direktoru, hamı deyir ki, aktyor Elman Rəfiyev.

Mənim ürəyimdə teatrın öz yeri var, kinonun isə öz yeri. Aktyor serialdan o möqamda ayrılır ki, ona başqa serialdan yüksək qonarlar təklifi gelir.

-Düşünürem ki, bu da normal haldır. Aktyorun da sosial həyatı var...

-Əlbəttə, aktyorun da ailə qayğıları var. Hər kəs bizi ekranda obrazlarla tanı'yır. Təbii ki, heç kəs bizim ailə qayğılarınıdan xəbərdar deyil. O üzdən də aktyor yüksək qonarları obrazı seçirəsə, onu qınamama olmaz.

-Aktyor sənətini sevir, oynadığı rolleri sevir, həm də ailəsini sevir. Yəni aktyor işindən qazanc əldə etməlidir axı...

-Bütün aktyorların üçün ən həssas məqam budur. Biz sevdiyimiz peşə ilə məşq olur ki, ailəmizi dolandırıq. Əvvəllər aktyorların maaşı çox aşağı idi. Ancəq Afaq xanımın (red: Bəşirqızı) məlum çıxışı aktyorların maaşına müsbət təsir etdi.

-Görünür, səlahiyyətli şəxslərdən çox Afaq Bəşirqızı teatrın qayğısına qalır...

-Bildiyim qədəri ilə Afaq xanıma orda söz verilməməli idi. Ancəq o, məqamında sözünü dedi. Düşünürem ki, Afaq xanım bütün teatrlar adından haqq səsini ucaltdı.

Bu cəsarətinə görə Afaq xanıma öz minnətdarlığı bildirirəm.